

Hər bir xalqın və dövlətin tarixində elə maddi mədəniyyət nümunələri olur ki, zaman keçdikcə mahiyəti, dəyəri üzə çıxır. Belə milli sərvətlərdən biri de səsdır. Həmin səslər "zamana, dövrə baş eymir", "qocalmir", "kökdən düşmür"lər.

Digər tarixi abidələrlə yanaşı, səs və video yazılarının da qiymətli arxiv sənədləri kimi mühafizəsinə ehtiyac var. Çünkü bunlar da xalqın mənəvi sərvətlərindən sayılır. Axı, onların arasında yalnız mədəniyyət və incəsənət fədailərinin deyil, eyni zamanda, ictimai-siyasi və dövlət xadimlərinin de səsləri var. Məhz bu kimi amillər nəzərə alınaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 5 aprel 1968-ci il tarixli qərarı ilə respublika Dövlət Səs Yazılı Arxivini yaradılıb.

Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivini arasında ən gənci də məhz haqqında söz açmaq istədiyimiz, bu il 50 illiyi qeyd ediləcək, Müstəqil Dövlətlər Birliyi məkanında ikinci sayılan Dövlət Səs Yazılı Arxividir.



# "Kökdən düşməyən" səslər...

*Onlar 50 ildir Azərbaycan Dövlət Səs Yazılı Arxivində qorunan mənəvi sərvət kimi dəyərlidirlər*

Ulu öndərin 700 saatdan artıq səsi yazılmış lentlər

Azərbaycan Respublikası Dövlət Səs Yazılı Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Həsənxan Mədətov muzey kimi zəngin, mənəviyyat guşəsi olan arxivin ayrı-ayrı salonlarında yaradılan və göz bebiyi kimi qorunan fondlarda bizi tanış edərkən söhbətə məhz bu səs məbədinin yaradılmasından öten 50 il ərzində görülen işlərdən başlıdı: "Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir. Vala "Vağzalı" və "Mırzəyi" rəqs havaları yazılıb. Həmin rəqs havalarını Varsavanın "Sport-Rekord" səsyzmaya şirkətinin avropalı əməkdaşları ifa edərək yazardılar. 1910-cu ildə buraxılan bu val müsimizimiz Avropada xüsusi maraq doğurduğunu bir daha sübut edir.

Ölkəmizin ictimai-siyasi və iqtisadi həyatını eks etdirən fondda minlərlə xüsusi qiymətli fono və video yazıları saxlanılır. Onların arasında ulu öndər Heydər Əliyevin həyatını və coşqun fəaliyyətini eks etdirən fono-video sənədlər tam şəkildə xüsusilə arxivin qiymətli fondunda mühafizə edilir ki, onların ümumi səslənmə müddəti 700 saatdan artıqdır.

"Heydər babaya salam" şairin öz ifasında

Arxivin fono sənədləri arasında Cənubi Azərbaycanın və Türkiye Cumhuriyyətinin mədəni-ədəbi mühitine dair xeyli miqdarda qiymətli səs yazıları da var. Bu sənədlər arasında ilk nəzər-diqqəti cəlb edən Şərqiñ görkəmlı şairi Məhəmmədhüseyn Şəhriyarın səsi yazılış lentlərdir. Ömrü boyu Bakını görmək və dostları ilə görüşmek arzusu ilə yaşayan ulu şair göz yaşlarını həmin məktublara qatıb, hıqqırtı ilə oxuyaraq lente yazdırılmış və bizlərə erməğan etmişdir. Bu, çox dəyərli və kədərli bir canlı sənədir.

Ermənilər Dağılıq Qarabağa köçüb gəlməklərini öz səsləri ilə təsdiqləyirlər

Fondlarda, eyni zamanda, Cənubi Azərbaycanın xanəndə və musiqicilərinin öten yüzülliyin əvvəllərində buraxılmış qrammonfon valları o dövrün musiqi həyatı barədə təsəvvür yaradır. Həmin fondlar arasında zövqə tərtib edilmiş bir fono-albom da diqqəti cəlb edir. Bu, Türkiye Cumhuriyyətinin qurucusu və banisi M.K.Atatürkə məxsus - "Atatürkün sevdiyi şərqlər" adlı səsli albomdur. Böyük sərkərdənin "ağ göyərçin qonmuş" şəxsi qılıncı albomun üz qabığına həkk olunub. Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fono-alboma xüsusi gözəllik verir və onu daha da əzəmetli göstərir.

Burada son illərin məlum hadisələri ilə əlaqədar "Qanlı Yanvar", "Kökünlər", "Qarabağ hadisələri" kimi fondlar da yaradılıb. Qondarma "Dağılıq Qarabağ" probleminin ciddiliyini nəzərə alan arxivin əməkdaşları erməni daşnaqları tərefindən öz ata-baba torpaqlarından vəhşicəsinə qovulan azərbaycanlı-

ların ah-naləsini, onların ittihamlarını, uşaq hıqqırtılarını lente alıblar.

Maraqlı faktlardan biri də 1973-cü ildə DQMV-nin 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lət yazısıdır. Dağılıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu və ermənilərin buraya köçüb gələndən sonra xoşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik.

Həmsöhbətimiz bildirir ki, arxiv öz profiline görə ölkəmizdə yeganə elmi-metodiki mərkəz də sayılır. Bura qəbul edilən qiymətli sənədlər arasında maestro Niyazinin fonotex xüsusi diqqət çekir. Görkəmlə dirilər-bəstəkarın şəxsi fondunda 140-dan artıq qiymətli fono-sənədlər cəmlənib.

Milli Arxiv İdarəsi tərəfindən müasir televiziye cavab verən avadanlıqların alınması və əməkdaşların onların istismar metodlarını mənimseməsənin nəticəsidir ki, istər fondlarda mühafizə edilən, istərsə də ayrı-ayrı təşkilatlardan və şəxslərdən dövlət mühafizəsinə qəbul olunan audio-video sənədlərin rəqəmsallaşdırılması işi sürətə davam etdirilir. Arxivin öz missiyasını layiqince yerinə yetirməsində ilk direktor, filologiya elmləri doktor Gültəkin Sultanova, əməkdaşlarından Ağacəfər Paşayev, Nabatxanım Hacıyeva, Çingiz Rəhimov, Zemfira Nəcəfova, Valera Əfəndiyev, Xalidə Fərcüllayeva, Fazıl Abbasov, Nəsirli Xəyalə, Vüsal Məmmədov, Fidan Rəcəbova, Fərəcli Sara və başqalarının müstəsnə xiitməti olub.

## Arxivin qədim sənədi

XIX əsrin ikinci yarısına aid olan sənədlər daha qədim sayılır. Bərk sıxlımlı desikli kartondan olan val - "Herafon" adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəbələ Strausun "Qaraçı Baronu" və "Mazurka-polka" sözləri qeyd edilib. Bu sənədin qiyməti yalnız onun yaşında deyil. Həmin yazı mütefəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst-xəttidir. Bu, böyük ədibin dünya mədəniyyəti ilə yaxından maraqlanmasına canlı sübutdur. Həmin nadir val Şəki şəhərindən, dramaturqun ev-muzeyindən getirilib.

Arxivin fondunun zənginləşdirilməsi üçün aparılan axtarışlar neticəsində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammonfon valları əldə edilib. Ötən əsrin əvvəllərində İngiltərənin "Qrammonfon", Fransanın "Pete qardaşları", Polşanın paytaxtı Varsavanın əfəaliyyət göstərən "Sport-Rekord", habelə Kiyevin "Ekstrafon", Tbilisinin "Monarx-Rekord", Bakının "Qrammonfon" - "Rekord" və başqa məşhur səhmdar səsəyazma şirkətləri tərefindən istehsal edilmiş qrammonfon vallarında Azərbaycan musiqisinin körfeylərində Cabbar Qaryagdıcıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəcioğlu, Məmməd Ələsgər Abdullayev (Şəkiyi Ələsgər), Məcid Behbudov (dunya şöhrəti müğənni Rəşid Behbudovun atası), Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasim, Məşədi Hilal Zeynalov, Zülfü Adigözəlov, Xan Şuşinski,

Həmid və Əsgər Malibeyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Səlyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və bir çox baş-qalarının ifasında muğam, mahnı və el havaları əbədiləşib. Sayı 1500-ə qədər olan belə sənət inciləri arxivin "Qızıl fondu"nun əsasını təşkil edir. Həmin valların hamısı 1901-1914-cü illər arasında yazılıb.

## Sazın-sözün sehrində

Saz-söz ustadları, alımlar, sənətkarlar onların adamı ofsunlayan pəzziyalarının sirlərində zaman-zaman söz açılıb. Xalq şairi Səmed Vurğun, onun hayat və yaradıcılığı ilə bağlı arxivdəki 200-dən artıq fono-sənəd çox dəyərlidir.

Dahi Üzeyir bəyin dili ilə desək, "Xalq musiqisinin en yaxşı ifaçıları aşılıqlardır". Onlar doğru olaraq müsiqi sənətkarları hesab olunurlar.

Aşiq yaradıcılığı fondunda sayı 2000-dən artıq olan ustad sənətkarların ölkəmizdən dilbər guşələrinin tərənnümü, gözəllikdən, məhabəbdən, el qəhrəmanlarından söz açaq dastanları və ifaları da burada layiqli yer tutur. Ötən əsrin otuzuncu illərinin məşhur aşılıqları Qurbanelinin, Əsəd Rzayevin, Mirzə Bayramovun, aşiq Fətullanın, Dədə Şəmşirin, sonrakı illərdə Əkber Cəfərovun, Mikayıll Azəflinin və neçə-neçə digər ölməz el və xalq sənətkarlarının ifa etdikləri aşiq mahnları və saz havalarının lət yazıları, qrammonfon valları və video yazıları da saxlanılan qiymətli sənət incilərindən. Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq salnaməsi olan "Koroğlu" dastanının bütün qolları aşılıqlarımızın ifasında qrammonfon vallarında əbədiləşib.

## "Bir səsin faciəsi"

Məşhur xanəndələrdən Mirzə Güllər xanım, Musa Səfərov, Qasim Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılınlardan biri Əbdülqədir Cabbarov (Qədirbala), o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı kim sənətkarların yadigar səsleri tapıntı kimi arxivin fondlarını zənginləşdirir.

Dini ehkamların hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə qısa diqqət yetirək. Zəmanəsinin haq-sızlıqları gənc qızı doğma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək el şənliliklərində oxuyan bu sənət fədaisinin səsi sonralar Şirvan, Gəncə, İrəvan və başqa iri şəhərlərdən gəlir. Artıq xeyli məşhur olan Mirzə Güllər xanım Kiyevə dəvət edilir. "Monark-Rekord" səhmdar səsəyazma cəmiyyəti 1914-cü ildə onun ifasında "Mirzə Hüseyin" segahı, "Bayati-kürd", "Bayati-şiraz" müğamlarını, "Yeri, dam üstə yeri" və başqa el havalarını qrammonfon valına yazıb. Təessüflər olsun ki, axtarışlar zamanı onun yalnız bir valı tapılıb, baxmayaraq ki, onu el şənliliklərində toyda-mağarda görenlər çox olub. Sonralar mərhum yazıçılarımız Əzizə Cəfərzadə xanəndən keşməkəşli həyatından bəhs

edən "Bir səsin faciəsi" romanını yazıb.

Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Dadaş Şaraplı, Mirzə Əliyev, Sövkət Məmmədova, Ələsgər Ələkbərov, Sıdqi Ruhulla, Fatma Qədri, Ağadadaş Qurbanov, Ülvi Rəcəb... kimi neçə-neçə ölməz sənətkarların səsi, səhne fəaliyyətləri arxivin nadir incilərindən sayılır.

Arxivdə mühafizə edilən sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Əfrasiyab Bədəlbəylinin, Ağabaci Rzayevanın, Şəfiqə Axundovanın, ifaçılarından Rəşid Behbudovun, Müslüm Maqomayevin, Bülbülün, Fatma Mehreliyevanın, Sara Qədimovanın, mahir muğam ustalarından Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, Arif Babaevin, habelə ustad tarzən Bəhram Mansurovun, xalq artisti Habil Əliyevin, qaboyçalan Kamil Cəlilovun, mahir qarmon ifaçısı Zakir Mirzəyevin, görkəmlə cazmən Vaqif Mustafazadənin, bir sözələr, Azərbaycanın tanınmış bəstəkar, müsiki və ifaçılarının səsleri, həyat və yaradıcılıqlarından ibarət zəngin fono və video yazıları diqqət çekir.

Arxivin fondları arasında "Ədəbiyyat" bölməsinin daha zəngin hesab edilmesini təsdiyi deyil. Xüsusi bir qayğı ilə mühafizə edilən digər fond isə klassiklərimizden Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, İmadəddin Nəsimi və digər dahi söz sərraflarının ırsından ibarətdir. Azərbaycan xalqına nur çəşməsi təki çağlayan, tükənməz və möhtəşəm sənət xəzinesi yadigar qoymuş klassiklərimiz həyat və yaradıcılıqları ilə bağlı bölmə bəlo fono-sənədlərə zəngindir. Bu fono-video yazılarında Süleyman Rüstəmin, Məmməd Rahim, Mirzə İbrahimovun, İsmayıllı Şıxlının, Nəbi Xəzrinin, Mehdi Hüseynin, Əliağa Vahidin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçayının, Hafiz Baxışın, Mirvarid Dilbازın, Rəsul Rza ilə Nigar Rəfibəylinin, M.Şəhriyarın və bir çox başqa ədiblərin səs və yaradıcılıqlarının dan bəhs edən fono-video yazıları nadir sənət incilərindən.

Hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono-sənədin və 20 mindən artıq video-süjetin 40 faizi rəqəmsal formatda - CD və DVD disklerinə köçürülüb. Məqsəd yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır. Çünkü lazer disklerində bir ölməzlilik var.

Daha uzaq, on illərə körpü sala bilmək, bu günlümüzün canlı xronikasını əbədiləşdirmək üçün arxivin əməkdaşları Vətənimizin bütün sahələrini əks etdirən fono və video sənədləri toplayaraq zamanın səsini, nefesini olduğu kimi gələcək nəsillərə çatdırmaqdən ötrü əzmlə çalışırlar. Neçə deyərər, əbədiləşən, "kökdən düşməyen" səsler 50 ildir ki, burada "yatırlar"...

**Məhəmməd NƏRİMANOĞLU,  
Ağaeli MƏMMƏDOV (foto),  
"Azərbaycan"**